

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Lənkəran Dövlət Universiteti

Təsdiq edirəm»
Tədrisin təşkili və təlim texnologiyaları
Üzrə prorektor yəzifəsini icra edən

dos.Z.I.Məmmədov
07.fevral.2025

Fənn sillabusu

Ixtisas -050635 Qida mühəndisliyi

Fakülte: "Aqrar və mühəndislik"

Kafedra: Texnologiya və texniki elmlər

I.Fənn haqqında məlumat:

Fənnin adı: "Konservlaşdırma texnologiyası"

Kodu:IPFS-BO6

Tədris ili: III

Semestr: VI

Tədris yükü: cəmi: Auditoriya saatı - 60 (30 saat mühazirə, 30 saat labarator).

Tədris forması: Əyani

Tədris dili: Azərbaycan dili

AKTS üzrə kredit: 6

Auditoriya

Saat:

II.Müellim haqqında məlumat:

Adı, soyadı, elmi dərəcəsi və elmi adı: prof. Mikayıll Məhərrəmov

E-mail ünvanı: mikailbyst@mail.ru

Kafedranın ünvanı: Lənkəran ş., Füzuli küç., 170-a

III.Təyviyyə olunan dərslik, dərs və saitivə metodik vəsaitlər:

Əsas

1. Məhərrəmov M. Qida məhsulları texnologiyasının nəzəri əsasları Bakı 2015. 383 s.
2. Fətəliyev H. Bitkiçilik məhsullarının saxlanması və emal texnologiyası fənnindən dərs vəsaiti. Bakı. 2013, 227 s.

Əlavə

3. Добросок, Л. П. Основы консервирования и технохимконтроль : учеб. пособие / Л. П.Добросок, Л. В. Кузнецова, В. Н. Тимофеева. – Минск : Выш. шк., 2012. – 400 с.: ил.

IV. Prerekvizitlər. Gələcək mütəxəssislərə xammallardan yüksək qidalılıq dəyərinə malik, keyfiyyətli qida məhsullarının- konservlərin istehsalı texnologiyalarını mənimseməklə, vacib peşə kompetensiyalarına sahib olmağa kömək etməkdir.

V.Korekvizitlər. Bu fənnin tədrisi ilə eyni vaxtda başqa buna oxşar fənlərin tədrisinə ehtiyac yoxdur.

VI. Fənnin təsviri və məqsədi: Fənn konservlaşdırmanın əsaslarını, üsul və metodlarını, meyvə-tərəvəz xammallarının ilkin emal əsullarını, tara və qablaşdırma vasitələrini, pasterizasiya və sterilizasiya əsullarını, ayrı-ayrı meyvə və tərəvəz məhsullarından müxtəlif konserv istehsalı texnologiyalarının məcmusunu əhatə edir. Fənnin əsas məqsədi gələcək mütəxəssislərə xammallardan yüksək qidalılıq dəyərinə malik, keyfiyyətli qida məhsullarının- konservlərin istehsalı texnologiyalarını mənimseməklə, vacib peşə kompetensiyalarına sahib olmağa kömək etməkdir.



CamScanner ilə skan edilib

CamScanner ilə skan edilib

VII. Davamiyyətə verilən tələblər: Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı Elmi Şuranın 16 may 2024-cu il tarixi qərarına uyğun olaraq davamiyyət meyarları nəzərə alınmaqla müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə həmin fəndən imtahana buraxılmır və onun həmin fənn üzrə akademik borcu qalır.

VIII. Qiymətləndirmə: Tələbələrin biliyi 100 ballıq sistemdə qiymətləndirilir. Bundan 50 balı tələbə smestr ərzində, 50 balı isə imtahanda toplayır. Smestr ərzində toplanan 50 bala aşağıdakılardır addır: 20 bal seminar və labaratoriya dəslərində fəaliyyətinə görə, 30 bal kollekvuma görə. Qiymətləndirmə zamanı Elmi Şuranın 16 may 2024-cu il tarixli qərarına uyğun olaraq qiymətləndirmə meyari nəzərə alınır.

Qiymət meyarları aşağıdakılardır:

- 10 bal - tələbə keçilmiş materialı dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir.
- 9 bal - tələbə keçilmiş materialı tam başa düşür, cavabı dəqiqdır və mövzunun mətnini tam aça bilir.
- 8 bal - tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;
- 7 bal - tələbə keçilmiş materialı başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırma bilir
- 6 bal - tələbənin cavabı əsasən düzgündür.
- 5 bal - tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir.
- 4 bal - tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhvlərə yol verir;
- 3 bal - tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandırma bilir;
- 1-2 bal - tələbənin mövzudan qismən xəbəri var.
- 0 bal - suala cavab yoxdur.

Tələbənin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır. Əks təqdirdə tələbənin imtahan göstəriciləri semester ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur. Semestr nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahanaqədərki ballar əsasında)

- 91 - 100 bai - ela (A)
- 81 - 90 bal - çox yaxşı (B)
- 71 - 80 bal - yaxşı (C)
- 61 - 70 bal - kafi (D)
- 51 - 60 bal - qənaətbəxş (E)
- 51 - baldan aşağı - qeyri-kafi (F)

IX. Davranış qaydalarının pozulması: Tələbə Universitetin daxili nizam – intizam qaydalarını pozduqda əsasnamədə nəzərdə tutulan qaydada tədbir görülcək.

X. Təqvim mövzu planı: Mühazirə - 30 saat, seminar (labaratoriya işi) - 30 saat. Cəmi 60 - saat.

N	Keçirilən mühazirə, seminar, məşğələ, labaratoriya və sərbəst mövzuların məzmunu	Müh Saat	Sem (lab., praktik məşğ) Saat	Tarix
1	2	3	3	4
	Mühazirə mövzuları			

1	Mövzu: Fənnin predmeti, məqsəd və vəzifeləri. Konservləşdirmənin inkişaf tarixi Plan 1. Fənnin predmeti, məqsəd və vəzifeləri. 2. Konservləşdirmənin inkişaf tarixi 3. Əhalinin qidalanmasında konserv sənayesinin rolü 4. Azərbaycanda konserv sənayesinin inkişafı Mənbə: [Mühazirə materialları, 1; 2;]	2		
2	Mövzu: Konserv sənayesi üçün xammallar Plan : 1. Bitki mənşəli xammalların kimyəvi tərkibinin xüsusiyyətləri 2. Meyvə-tərəvəzin qidalılıq dəyəri 3. Heyvan mənşəli xammallar Mənbə: [Mühazirə materialları, 1; 2;]	2		
3	Mövzu: Meyvə- tərəvəz xammalının bioloji xüsusiyyətləri Plan: 1. Bitki hüceyrəsinin struktur elementləri 2. Canlı hüceyrə osmotik sistem kimi 3. Texnoloji proseslərin qurulmasında bioloji xüsusiyyətlərin rolü Mənbə: [Mühazirə materialları, 1; 2;]	2		
4	Mövzu: Konservləşdirmə metodları Plan: 1. Saxlanma zamanı qida məhsullarının xarab olması 2. Konservləşdirmə metodlarının təsnifatı 3. Bioza prinsipinə əsasən xammalın saxlanması Mənbə: [Mühazirə materialları, 1; 2;]	2		
5	Mövzu: Anabioza prinsipinə əsaslanan konservləşdirmə metodları Plan: 1. Osmotik fəaliyyətli maddələrlə konservləşdirmə 2. Qurutma texnologiyası 3. Marinad və şoraba istehsalı, spirtləmə və spirt qıçqırması Mənbə: [Mühazirə materialları, 1; 2]	2		
6	Mövzu: Xammal və qida məhsullarının aşağı temperaturda nəsi Plan 1. Soyutma 2. TQM saxlama 3. Dondurma və donun açılması Mənbə: [Mühazirə materialları, 1; 2;]	2		
7	Mövzu: Antiseptik və antibiotiklərin köməyi ilə konservləşdirmə Plan: 1. Antiseptiklərin köməyi ilə konservləşdirmə 2. Kükürd anhidridi ilə saxlama 3. Benzoy, sorbin turşuları və onların duzları ilə konservləşdirmə 4. Antibiotiklərdən istifadə Mənbə: [Mühazirə materialları, 1; 2;]	2		

8	Mövzu: Abioza prinsipi ilə konservləşdirmə metodları Plan: 1. İstiliklə konservləşdirmə 2. Təmizləyici filtrlər 3. Elektrik cərəyanı və ultrasəslə konservləşdirmə 4. Ozonlaşdırma və ultrabənövşəyi şüalandırma. Kombinəedil-miş üsullar Mənbə: [Mühazirə materialları, 1; 2;]	2	
9	Mövzu: Konserv istehsalını əsas prosesləri Plan: 1. Konserv istehsalının ümumi texnoloji sxemi 2. Xammalın qəbulu 3. Xammalın ilkin emalı Mənbə: [Mühazirə materialları, 1; 2;]	2	
10	Mövzu: Xammalın ilkin istilik emalı Plan: 1. İlkin istilik emalının mahiyyəti 2. Xammalın qızardılması 3. Qızartma zamanı xammalın və yağıın keyfiyyətinin dəyişməsi Mənbə: [Mühazirə materialları, 1; 2;]	2	
11	Mövzu: Hazır məhsulun qablaşdırılması Plan: 1. Məhsulun qablaşdırılması 2. Reseptura və sərf norması anlayışı 3. Hazır məhsulun uçotu Mənbə: [Mühazirə materialları, 1; 2;]	2	
12	Mövzu: Konserv sənayesində istifadə olunan tara və qablaşdırıcı materiallar Plan: 1. Şüşə taralar 2. Metal (tənəkə) taralar 3. Polimer taralar 4. Ağac və karton taralar Mənbə: [Mühazirə materialları, 1; 2;]	2	
13	Mövzu: Taranın qablaşdırılmaya hazırlanması Plan: 1. Şüşə taranın qablaşdırılmaya hazırlanması 2. Metal taranın məhsul doldurulmasına hazırlanması 3. Polimer taraların və qapaqların hazırlanması Mənbə: [Mühazirə materialları, 1; 2;]	2	
14	Mövzu: Hazır məhsulun sterilizasiyası Plan: 1. Sterilizasiya müddətinə təsir edən amillər 2. Sterilizasiya temperaturuna təsir edən amillər 3. Sterilizasiya texnikası Mənbə: [Mühazirə materialları, 1; 2;]	2	
15	Mövzu: Meyvə- giləmeyvə şirələrinin istehsalı texnologiyası Plan: 1. Xammalın qəbulu, ilkin emalı 2. Xammalın xirdalanması 3. Şirənin alınması	2	

	4. Şirənin təmizlənməsi, şəffaflaşdırılması və havasızlaşması Mənba: [Mühazirə materialları, 1; 2;]		
	Laboratoriya mövzuları	2	
1	Azərbaycanda konserv sənayesinin inkişafı	2	
2	Bitki mənşəli xammalların kimyəvi tərkibinin xüsusiyyətləri	2	
3	Texnoloji proseslerin qurulmasında bioloji xüsusiyyətlərin rolü	2	
4	Konservləşdirmə metodlarının təsnifatı	2	
5	Osmotik fəaliyyətli maddələrlə konservləşdirmə	2	
6	Dondurma və donun açılması	2	
7	Antiseptiklərin köməyi ilə konservləşdirmə	2	
8	Ozonlaşdırma və ultrabənövşəyi şüalandırma. Kombinəedilmiş üsullar	2	
9	Konserv istehsalının ümumi texnoloji sxemi	2	
10	Qızartma zamanı xammalın və yağıñ keyfiyyətinin dəyişməsi	2	
11	Məhsulun qablaşdırılması	2	
12	Məhsulun qablaşdırılması	2	
13	Şüşə taranın qablaşdırırmaya hazırlanması	2	
14	Sterilizasiya müddətinə təsir edən amillər	2	
15	Şirənin alınması	2	

XI. Fənn üzrə tələblər, tapşırıqlar: "Meyvə-tərəvəz məhsullarının saxlanması və emalı texnologiyası" ixtisaslaşmasında "Konservləşdirmənin əsasları" fənninin mühüm rolü vardır. Fənn əmtəənin iqtisadi mahiyyətiñ öyrənilməsi, onun ictimai proseslərdə yerinin və rolunun araşdırılması, inkişafının nəticələrini təhlil etməyə imkan verir.

XII. Fənn üzrə təlimin nəticələri:

- Konserv istehsalının ümumi texnoloji sxeminin verilməsi
- Xammalın qəbulu qaydaları
- Xammalın ilkin emalının izahı
- Osmotik fəaliyyətli maddələrlə konservləşdirmə yolları
- Qurutma texnologiyasının öyrənilməsi
- Marinad və şoraba istehsalı, spirtləmə və spirt qıçqırtması qaydaları

XIII. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi:

XIV. Birinci kollekviuum sualları.

1. Fənnin predmeti, məqsəd və vəzifələri.
2. Konservləşdirmənin inkişaf tarixi
3. Əhalinin qidalanmasında konserv sənayesinin rolü
4. Azərbaycanda konserv sənayesinin inkişafı
5. Bitki mənşəli xammalların kimyəvi tərkibinin xüsusiyyətləri
6. Meyvə-tərəvəzin qidalılıq dəyəri
7. Heyvan mənşəli xammallar
8. Bitki hüceyrəsinin struktur-elementləri
9. Canlı hüceyrə osmotik sistem kimi
10. Texnoloji proseslerin qurulmasında bioloji xüsusiyyətlərin rolü
11. Bitki hüceyrəsinin struktur elementləri
12. Canlı hüceyrə osmotik sistem kimi
13. Bioza prinsipinə əsasən xammalın saxlanması
14. Saxlanma zamanı qida məhsullarının xarab olması
15. Konservləşdirmə metodlarının təsnifatı

İkinci kollekviuum sualları.

1. Osmotik fəaliyyətli maddələrlə konservləşdirmə



CamScanner ilə skan edilib

CamScanner ilə skan edilib

2. Qurutma texnologiyası
3. Marinad və şoraba istehsalı, spirtləmə və spirt qıçqırması
4. Soyutma
5. TQM saxlama
6. Dondurma və donun açılması
7. Antiseptiklərin köməyi ilə konservləşdirmə
8. Kükürd anhidridi ilə saxlama
9. Benzoy, sorbin turşuları və onların duzları ilə konservləşdirmə
10. Antibiotiklərdən istifadə
11. İstiliklə konservləşdirmə
12. Təmizləyici filtrlər
13. Elektrik cərəyanı və ultrasəslə konservləşdirmə
14. Ozonlaşdırma və ultrabənövşəyi şüalandırma. Kombinədilmiş üsullar
15. Konserv istehsalının ümumi texnoloji sxemi

XV. İmtahan sualları:

I-blok

1. Fənnin predmeti, məqsəd və vəzifələri.
2. Konservləşdirmənin inkişaf tarixi
3. Əhalinin qidalanmasında konserv sənayesinin rolü
4. Azərbaycanda konserv sənayesinin inkişafı
5. Bitki mənşəli xammalların kimyəvi tərkibinin xüsusiyyətləri
6. Meyvə-tərəvəzin qidalılıq dəyəri
7. Heyvan mənşəli xammallar
8. Bitki hüceyrəsinin struktur elementləri
9. Canlı hüceyrə osmotik sistem kimi

II-blok

10. Texnoloji proseslərin qurulmasında bioloji xüsusiyyətlərin rolü
11. Saxlanma zamanı qida məhsullarının xarab olması
12. Konservləşdirmə metodlarının təsnifatı
13. Bioza prinsipinə əsasən xammalın saxlanması
14. Osmotik fəaliyyəti maddələrlə konservləşdirmə
15. Qurutma texnologiyası
16. Marinad və şoraba istehsalı, spirtləmə və spirt qıçqırması
17. Soyutma
18. TQM saxlama

III-blok

19. Dondurma və donun açılması
20. Antiseptiklərin köməyi ilə konservləşdirmə
21. Kükürd anhidridi ilə saxlama
22. Benzoy, sorbin turşuları və onların duzları ilə konservləşdirmə
23. Antibiotiklərdən istifadə
24. İstiliklə konservləşdirmə
25. Təmizləyici filtrlər
26. Elektrik cərəyanı və ultrasəslə konservləşdirmə
27. Ozonlaşdırma və ultrabənövşəyi şüalandırma. Kombinədil-miş üsullar
28. Konserv istehsalının ümumi texnoloji sxemi
29. Xammalın qəbulu
30. Xammalın ilkin emalı
31. İlkin istilik emalının mahiyyəti



CamScanner ilə skan edilib

CamScanner ilə skan edilib

32.Xammalın qızardılması

33.Qızartma zamanı xammalın və yağıın keyfiyyətinin dəyişməsi
IV-blok

34.Məhsulun qablaşdırılması

35.Reseptura və sərf norması anlayışı

36.Hazır məhsulun uçotu

37.Şüşə taralar

38.Metal (tənəkə) taralar

39.Polimer taralar

40.Ağac və karton taralar

41.Şüşə taranın hazırlanması

42.Metal taranın hazırlanması

43.Polimer taraların və qapaqların hazırlanması

V-blok

44.Sterilizasiya müddətinə təsir edən amillər

45.Sterilizasiya temperaturuna təsir edən amillər

46.Sterilizasiya texnikası

47.Xammalın qəbulu, ilkin emalı

48.Xammalın xirdalanması;

49.Şirənin alınması

50.Şirənin təmizlənməsi, şəffaflaşdırılması və havasızlaşması

"Texnologiya və texnikielmlər" kafedrasında müzakirə edilərək, təsdiq olunmuşdur (07 fevral 2025-ci il "06 " sayılı iclas protokolu).

Fənn müəllimi:

Kafedra müdürü:



prof. M.Ə. Məhərrəmov

dos. R.F. Əliyev

Şvət



CamScanner ilə skan edilib

CamScanner ilə skan edilib